

AZƏRBAYCAN KİTABXANALARI BEYNƏLXALQ BİBLİOQRAFİK ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ

Açar sözlər: bibliografik əməkdaşlıq, beynəlxalq bibliografik təşkilatlar, beynəlxalq bibliografik proqramlar, YUNESKO, Azərbaycan kitabxanaları

Ключевые слова: библиографическая сотрудничества, международный библиографических организации, международный библиографических программы, ЮНЕСКО, Азербайджанские библиотеки

Keywords: bibliographic cooperation, international bibliographic organizations, international bibliographic programs, UNESCO, Azerbaijan libraries

Bibliografiya sahəsində beynəlxalq bibliografik əməkdaşlıq XIX əsrin ikinci yarısında yaranmışdır. Beynəlxalq bibliografik əməkdaşlığın inkişafında London Kral Cəmiyyətinin özünəməxsus yeri var. Belə ki, sözü gedən cəmiyyət 1867-ci ildə "Elmi məqalələrin kataloqu" adlı göstəricini nəşr etdirdi. Kataloqa yüz il ərzində bir çox ölkələrin 1,5 min elmi-təbii jurnallarından məqalələrin təsviri daxil edilmişdir. Əgər "Elmi məqalələrin kataloqu" yalnız London Kral Cəmiyyəti tərəfindən nəşr olunmuşdursa, onun davamı olan "Elmi ədəbiyyatın beynəlxalq kataloqu" (1902-1919) bir çox ölkələrin alimlərinin kollektiv əməyinin nəticəsi hesab olunur. Kataloq 1901-1914-cü illər ərzində 34 ölkənin jurnallarındakı məqalələrin və 17 sahə üzrə seriyalı kitabların təsvirini əhatə etmişdir.

XIX əsrin ikinci yarısında bir çox ölkələrdə milli bibliografik cəmiyyətlər yaranmağa başladı (2,s.408). Bu cəmiyyətlərin əsas məqsədi müşavirələr keçirməkdən ibarət idi. Fransız bibliografik cəmiyyəti 1878, 1888 və 1889-cu illərdə bir çox xarici dövlətlərin nümayəndələrinin iştirak etdiyi beynəlxalq bibliografik müşavirələr təşkil etmişdir. Beynəlxalq xarakterli ilk müşavirə P.Otle və A.Lafontenin adı ilə bağlıdır. Məhz onların təşəbbüsü ilə 1895-ci ildə Brüsseldə bibliografiya üzrə konfrans keçirildi. Elə həmin ildə Beynəlxalq Bibliografiya Bürosu yaradıldı. Bu büro Belçikanın dövlət vəsaiti hesabına yaradılmışdı. Eyni zamanda təsnifat probleminin elmi cəhət-

dən öyrənilməsi üçün Beynəlxalq Bibliografik İnstitut da yaradıldı. P.Otle bu institutun baş katibi və Beynəlxalq Bibliografiya Bürosu şürasının üzvü oldu. Sonradan hər iki təşkilat Beynəlxalq Bibliografiya İnstitutuna birləşdirildi. 1931-ci ildən isə ismi dəyişdirilərək Beynəlxalq Sənəd İnstitutu oldu. 1938-ci ildə (bəzi qaynaqlarda isə 1937-ci ildə) o, sənədlər üzrə Beynəlxalq Federasiyaya çevrilərək, Brüsseldən Haaqaya köçürüldü.(5,s.108) Beynəlxalq Bibliografiya İnstitutunun əsas işi "Dünya bibliografik repertuarı" adlanan bibliografik kartotekanın yaradılması idi.

Beynəlxalq Bibliografiya İnstitutunun əsas şöbələri Parisdə, Londonda və Sürixdə yerləşirdi. Onların əsas işinə "Dünya bibliografik repertuarı" üçün təbiiq elmlər üzrə milli nəşrlərin mükəmməl bibliografiyasının tərtibi daxil idi. Dünya repertuarının yaradılmasında əsas mənbələr: ilk növbədə institutun dünyanın bütün ölkələrinin kitabxanalarından və elmi cəmiyyətlərindən hədiyyə kimi aldıkları nəşrlərin özləri və ikincisi də milli və mümkün olan digər bibliografiyalar, həmçinin kitabxanaların çap kataloqları idi. İnstitut tərəfindən alınan nəşrlər və sənədlərin qorunması üçün böyük bir kitabxana yaradılmışdı. Hətta institutun nəzdində sənədlər muzeyi də təşkil olunmuşdu.

1910-cu ildə P.Otlenin başçılığı ilə Brüsseldə III Beynəlxalq Bibliografik Konqres keçirildi. Konqres bütünlükdə Brüssel dünya elmi və texniki nailiyyətlər sərgisinə həsr olunmuşdu.

Konqresdən sonra Beynəlxalq Bibliografik İnstitutun işi I Dünya müharibəsinin başlanmasına qədər P.Otlenin rəhbərliyi ilə bütün maddi çətinliklərə baxmayaraq davam etdirilirdi. Müharibə dövründə isə institutun fəaliyyəti çox təəssüf ki, dayandırıldı. Lakin bu heç də uzun çəkmədi. Belə ki, 1924-cü ildə institutun tərkibində təsnifat üzrə işi davam etdirmək məqsədi ilə UOT üzrə Beynəlxalq komissiya təşkil edildi. 1927-ci ildə "Universal Onluq Təsnifat" adı alan yenidən işlənmiş təsnifat sisteminin nəşrinə başlanıldı. Bu nəşr fransız, alman, ingilis, yapon, ispan, portuqal və başqa dillərdə çıxan bir çox nəşrlər üçün əsas oldu. 1933-cü ildən institut P.Otlenin təklifi ilə təsnifat sistemini yenidən işlədi.

Göründüyü kimi, beynəlxalq bibliografik əməkdaşlığın və beynəlxalq bibliografiyanın yaradılmasında Beynəlxalq Bibliografik İnstitutun və onun yaradıcıları olan P.Otle və A.Lafontenin xidmətləri əvəz olunmazdır.

II Dünya müharibəsindən sonra bibliografiya sahəsində beynəlxalq əməkdaşlıq xeyli inkişaf etdi. Çünki, dünya miqyasında çıxan çap məhsulları haqqında informasiyaya tələbat durmadan artırdı. Əgər əvvəllər kitab və

jurnalların çox hissəsi yalnız Avropanın və ABŞ-ın böyük ölkələrində nəşr olunurdusa, elm və texnikanın inkişafı ilə əlaqədar olaraq müstəqil dövlətlər, hətta dünyanın geridə qalmış ölkələrində belə nəşrlərin sayı artmağa başladı. Artıq beynəlxalq kitabxana-bibliografiya cəmiyyətləri öz qüvvələrini daha global informasiya sistemlərinin yaradılmasına sərf etməyə başladılar. Bu sistemlərin hazırlanmasında YUNESKO-nun rolu kifayət qədər böyük olmuşdur. YUNESKO fəaliyyətinin ilk dövrlərindən başlayaraq əsas diqqəti bütün ölkələrdə cari milli bibliografiyanın inkişafına yönəltmişdi. Bundan əlavə YUNESKO bir çox beynəlxalq təşkilatlara, onların işlərinin maliyyələşdirilməsinə də köməklik göstərirdi. Bunların içərisində Kitabxanaçılıq Assosiasiyalarının və İdarələrinin Beynəlxalq Federasiyası (İFLA), Sənədsənəslilik üzrə Beynəlxalq Federasiya (FİD), Elmi İttifaqların Beynəlxalq Şurası (MSNS), Arxivlərin Beynəlxalq Şurası (MSA) və s. YUNESKO bu təşkilatlara bir-birilə bağlı olan bir çox böyük beynəlxalq bibliografik proqramların həyata keçirilməsində köməklik göstərir ki, bunların içərisində 1970-ci ildə YUNESKO-nun təşəbbüsü ilə İFLA tərəfindən işlənilib reallaşdırılan Beynəlxalq Bibliografik Uçot (UBU) proqramı; 1971-ci ildən FİD-in aktiv iştirakı, YUNESKO və MSNS təşəbbüsü ilə həyata keçirilən elmi və texniki informasiya sahəsində əməkdaşlığın beynəlxalq proqramı (YUNİSİST); 1974-cü ildən YUNESKO, FİD, İFLA və MSA tərəfindən yaradılan "Milli İnformasiya Sistemi" (NATİS) proqramı əsas yeri tutur.

UBU proqramı öz qarşısına ölkələr arasında müxtəlif tipli sənədlər, o cümlədən kitablar, dövrü nəşrlər, çap olunmayan, audiovizual və maşınla oxunan sənədlər haqqında ümumdünya bibliografik informasiya sistemi yaratmaq kimi mühüm vəzifə qoyub. YUNİSİST-in əsas məqsədi sahəvi xarakterli ümumdünya elmi-texniki informasiya sistemi yaratmaqdır. NATİS proqramı isə əslində UBU və YUNİSİST proqramlarının milli elmi-texniki, kitabxana və bibliografiya (birinci növbədə universal və sahəvi milli bibliografiya) xidmətlərinin inkişafı əsasında həyata keçirilməsində bir vasitə rolunu oynayır. Bütün bu proqramlar informasiyanın işlənməsinin, mühafizəsinin və onun maşınla oxunan daşıyıcılarla mübadiləsinin vahid milli avtomatlaşdırılmış sistemdə birləşdirilməsi ideyasına əsaslanır. (4,s.34)

Müasir dövrdə dünya ölkələri arasında fikir ayrılığı aradan qaldırıldığına görə bibliografik fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə böyük imkan yaranmışdır. Müstəqil Azərbaycan Respublikası ilə dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələr getdikcə artır və möhkəmlənir. Mədəni əlaqələrin genişlənməsində kitabxanaların

beynəlxalq əlaqələri mühüm əhəmiyyət kəsb edir. Kitabxanaların beynəlxalq əlaqələri dünya kitabxana-informasiya xidmətidir. Bu əlaqələr XIX əsrin axırlarında meydana gəlmiş və dünya kitabxanaları ilə qarşılıqlı sənəd-informasiya əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb etmişdir. Müntəzəm olmasa da, müxtəlif dövrlərdə beynəlxalq əlaqələr qurulmuşdur. Belə ki, Azərbaycan Dövlət Kitab Palatası fəaliyyətinin ilk illərində başqa dövlətlərin dövlət kitab palataları ilə əlaqə saxlamışdır. Lakin kitab palatasının bütün cəhdlərinə baxmayaraq 30-cu illərdə bu əlaqələr kəsilməmişdir. SSRİ dövründə isə kitabxanaların beynəlxalq əlaqələrinin təşkili faktiki olaraq nəzarət altına alınmış, beynəlxalq əlaqələri ancaq icazə verilən kitabxanalar apara bilmişlər (3,s.139).

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci il iyunun 3-dən BMT-nin iri ixtisaslaşdırılmış təşkilatı olan YUNESKO-nun üzvüdür. Bunlardan əlavə 2000-ci il avqustun 13-19-da İsrailin paytaxtı Yerusəlimdə dünyanın 140-dan çox ölkəsinin təmsil olduğu İFLA-nın 66-cı Baş konfransında Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası bu təşkilatın üzvlüyünə rəsmi şəkildə qəbul olunmuşdur. Beynəlxalq təşkilatlara əhəmiyyətli üzvlük beynəlxalq əməkdaşlıq sahəsində geniş perspektivlər yaradır. Belə ki, çox əhəmiyyətli bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. 1998-ci ildə qəbul olunmuş "Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu"nın 33-cü maddəsi "Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq" adlanır. Qanunda deyilir : kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Bundan başqa bildirilir ki, kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər. (1,s.16)

Bu gün Azərbaycanda beynəlxalq bibliografik əməkdaşlıq durmadan inkişafdadır. Ölkəmizdə görkəmli alimlər tərəfindən bu sahə üzrə müxtəlif səpkili məqalələr yazılır. Bu məqalələrin yazılmasının əsas səbəbi isə həmin şəxslərin bilavasitə iştirakçısı olduğu simpoziumlar və konfranslardır.

Respublikamızda beynəlxalq bibliografik əməkdaşlığın inkişafında yerli kitabxanaların da əvəzedilməz rolu vardır. Məlumdur ki, respublikamızda ən böyük kitabxana sistemi Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur. Nazirliyin kitabxana şəbəkəsi dövlət kitabxana şəbəkəsi hesab edilir. Onun qarşısında duran əsas vəzifələrdən biri kitabxanalar arasında qarşılıqlı və beynəlxalq əlaqələrin yaradılmasıdır. Milli kitabxananın bu

istiqamət üzrə fəaliyyəti xüsusilə diqqətə layiqdir. Belə ki, M.F.Axundov adına Milli Kitabxana 1995-ci ildən Beynəlxalq Kitabxanalar Təşkilatının (İFLA), 2001-ci ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE), 2003-cü ildən Avropa Milli Kitabxanalar Konfransı təşkilatını (CENL), 2007-ci ildən Türkdillil ölkələrin milli kitabxanaları Şurasının və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının üzvüdür. Kitabxana bu beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə, onların keçirdiyi layihələrdə yaxından iştirak edir. Bu layihələrə Dünya Elektron Kitabxanasını (WDL), Avropa Elektron Kitabxanasını (The European Library), "FUMAQABA" layihəsini nümunə göstərmək olar. Kitabxana həmçinin ikitərəfli qarşılıqlı əməkdaşlıqda da iştirak edir. Belə ki, kitabxana əməkdaşlıq etdiyi kitabxanalarla bir sıra müqavilələr imzalayır. İlk belə müqavilələr 90-cı illərə təsadüf edir. Kitabxana ilk müqavilələrini 1994-cü ildə Türkiyə Milli Kitabxanası ilə, 1999-cü ildə isə Misir Ərəb Respublikasının "İskəndəriyyə" Kitabxanası ilə imzalamışdır. Milli Kitabxana hazırda dünyanın 20 ölkəsinin milli kitabxanaları ilə əməkdaşlıq etməkdədir. 2009-cu ildə Bakı şəhərində YUNESKO və İSESKO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar bu tədbir çərçivəsində "İslam mədəniyyəti kitab səhifələrində" adlı möhtəşəm kitab sərgisi də təşkil olunmuşdu.(6,s.36) Milli Kitabxananın xüsusi önəm verdiyi məsələlərdən biri də beynəlxalq miqyasda kitabxana işçilərinin təcrübə mübadiləsidir. 2009-cu ilin sentyabrında təcrübə mübadiləsi məqsədilə Milli Kitabxananın mütəxəssisləri İsveçrə Milli Kitabxanasında olmuşlar. 2010-cu ilin iyununda isə Milli Kitabxananın əməkdaşları Estoniyaya səfər etmişlər. Məqsəd yenə də təcrübə mübadiləsi olub. Bu səfər daxilində Estoniya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır. O, həmçinin Beynəlxalq kitab mübadiləsini həyata keçirir. Beynəlxalq kitab mübadiləsi "kitabı-kitaba dəyişmək" yolu ilə həyata keçirilir. Bu gün M.F.Axundov adına Milli kitabxana 60-dan artıq ölkənin milli kitabxanaları ilə xarici ədəbiyyat mübadiləsini həyata keçirir. Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən F.B.Köçərli Respublika Uşaq Kitabxanası Volqoqrad Vilayət Uşaq Kitabxanası ilə 18 mart 2011-ci il tarixində internet vasitəsilə telekəpən yaratmış və bu yolla qarşılıqlı iş təcrübəsinin aparılması planlaşdırılmışdır. Həmçinin, Nazirliyin təşkilatı və maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti "Kırım-2011" Beynəlxalq kitabxana konfranslarının işində iştirak etmişlər. Azərbaycan kitabxana mütəxəssisləri İ.Qaspirinski adına Kırım-tatar kitabxanasının türk

dünyasının aşiq poeziyasının nümayəndəsi Aşiq Ömərın anadan olmasının 390 illik yubileyi ilə əlaqədar "Şair doğulmuşam mən..." mövzusunda keçirilən tədbirdə iştirak etmiş və burada məruzə ilə çıxış etmişlər. 2012-ci ilin 12-16 noyabr tarixində Nazirliyin dəstəyi ilə Azərbaycan kitabxanaları "LİBKOM – 2012" beynəlxalq konfransında iştirak etmişlər. Konfrans zamanı kitabxana-informasiya sahəsinin prioritet istiqamətlərinə dair maraqlı seminar və dəyirmi masalar keçirilmiş, debatlarda sözlügedən sahə üzrə respublikamızda aparılan islahatlar, dövlət siyasəti və kitabxanaların avtomatlaşdırılması məsələləri müzakirə olunmuşdur. (8)

Respublikamızda əhaliyə kitabxana xidmətinin təşkili sistemində Təhsil Nazirliyinin kitabxana sisteminin də özünəməxsus mövqeyi vardır. Nazirliyin kitabxana sistemində 5 minə yaxın kitabxana fəaliyyət göstərir. Təhsil kitabxanaları içərisində ali məktəb kitabxana şəbəkəsinin rolu da bir başqadır. Azərbaycanın müstəqilliyi illərində ali məktəb elmi kitabxanalarının inkişaf səviyyəsi artmışdır. Gəlin razılaşaq ki, ali məktəb elmi kitabxanaları içərisində BDU-nun Elmi kitabxanası qocamanlığı, nəhəngliyi, qabaqcıl elm təcrübəsi və inkişaf sürətinə görə digərlərindən köklü şəkildə fərqlənir. Elmi kitabxana təkcə inkişaf səviyyəsi ilə deyil, həmçinin beynəlxalq əlaqələrin çoxşaxəlilliyi ilə də fərqlənir. Belə ki, BDU-nun Elmi kitabxanasının direktoru Sara İbrahimova 1991-ci ildə İFLA-nın iclasında iştirak etmişdir. Elmi kitabxananın beynəlxalq əlaqələrinin inkişafı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsilə də bağlıdır. 1999-cu ildə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası təsis edilmişdi. Qeyd etmək lazımdır ki, ölkəmizi İFLA-da məhz Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası təmsil edir. Avrasiya fondunun dəstəyi ilə gerçəkləşmiş "Qafqaz" Treninq layihəsi və Avropa Şurasının Təsis proqramı çərçivəsində həyata keçirilən "Universitetlərin modernləşməsi" proqramı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin beynəlxalq əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edir.

AMEA-nın MEK-sı fəaliyyətinin bütün dövrlərində beynəlxalq elmi əlaqələrin yaradılmasına və daha da genişləndirilməsinə böyük əhəmiyyət vermişdir. Beynəlxalq kitab mübadiləsinə daha çox önəm verən kitabxana məhz bu yolla fondunu zəngin xarici ədəbiyyatla zənginləşdirir.(7) Bu sahədə "Qərbi Avropa Ədəbiyyat" (1967) və "Şərqi Ədəbiyyatı" (1971) şöbələri aparıcı rol oynayırlar. "Qərbi Avropa Ədəbiyyatı" şöbəsi dünyanın 40-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Bu ölkələr içərisində isə ABŞ birinci yeri tutur. Bir müddət öncə Alman Tədqiqat Cəmiyyəti ilə xüsusi proqram

çərçivəsində əməkdaşlıq nəticəsində kitabxananın fondu dəyərli bir nəşrlər-Qmelinin 734 cildlik "Kimya məlumat kitabı" ilə daha da zənginləşmişdir.

AMEA MEK-nın fondunun zənginləşməsinə xidmət edən digər bir şöbə "Şərq Ədəbiyyatı Şöbəsi"dir. Şöbə ABŞ, İraq, Küveyt və başqa ölkələrlə beynəlxalq kitab mübadiləsini həyata keçirir. Gördüyümüz kimi, AMEA MEK-sı sözün əsl mənasında respublikada beynəlxalq kitab mübadiləsi mərkəzidir. Kitabxana beynəlxalq əlaqələrini gündü-gündən genişləndirir və beynəlxalq təşkilatlarda respublikamızı layiqincə təmsil edir.

Aparığımız araşdırmalar göstərdi ki, dünya kitabxanaları arasında beynəlxalq və mədəni əlaqələrin formalaşmasında beynəlxalq bibliografik əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığın formalaşmasında və zənginləşməsində tarixən formalaşmış beynəlxalq səviyyəli təşkilatlar həmişə mühüm rol oynamışlar. Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan kitabxanaları da mühüm işlər görür, bir sıra xarici ölkələrin kitabxanaları ilə əməkdaşlıq edirlər. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi sistemində daxil olan kitabxanaların, M.F.Axundov adına Milli Kitabxananın, BDU-nun Elmi Kitabxanasının və AMEA-nın MEK-nın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.

ƏDƏBİYYAT

1. Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu //Kitabxanaşünaslıq və bibliografiya:elmi-nəzəri və təcürbi jurnal. -1999.- №.1.-S.3-16
2. Aslan.K. Dünya kitabxanalarının tarixi. Dərs vəsaiti.- Təkmilləşdirilmiş 2-ci nəşr. -Bakı:BUN,2010.-448 s.
3. Əliyev Z. Azərbaycan bibliografiyasının tarixi: Dərslik.-B.:BUN,2007.-185s.
4. Əliyev Z. Ümumi bibliografiyaşünaslıq: Dərs vəsaiti.-B.:BUN, 2001.-145s.
5. Mütəllibova S. Beynəlxalq bibliografik əməkdaşlığın yaranması tarixindən //Kitabxanaşünaslıq və bibliografiya:elmi-nəzəri və təcürbi jurnal.-2002.- №.1.-S.107-112
6. Tahirov K. M.F.Axundov adına Milli Kitabxananın Beynəlxalq Əlaqələri //Kitabxanaşünaslıq və informasiya:elmi-nəzəri və praktiki jurnal.-2011.- №1(4).-S.32-39

7. www.csl-az.com

8. mct.gov.az

A.Агавердиева

АЗЕРБАЙДЖАНСКИЕ БИБЛИОТЕКИ В КОНТЕКСТЕ МЕЖДУНАРОДНЫМ БИБЛИОГРАФИЧЕСКИМ СОТРУДНИЧЕСТВЕ

РЕЗЮМЕ

В статье рассказывается об развитии и современная составление международного сотрудничества в области библиографии.

Также рассказывается о развитии и расширении международных связей, развитии книгообмена, о новых взаимосвязях Азербайджанской Национальной Библиотеки им. М.Ф.Ахундов. И анализируется международный обмен ЦНБ НАНА.

A.Agaverdieva

AZERBAIJAN LIBRARIES IN THE CONTEXT OF INTERNATIONAL BIBLIOGRAPHIC COOPERATION

SUMMARY

In article is talking about development of the international bibliographic cooperation and present situation in the bibliograhly area.

Also, talking about extension and development of international relations, promotion of book exchange, and establishment of new mutual relations of Azerbaijan National Library. And analyzed the international book exchange of the central scientific library of the academy of sciences of Azerbaijan.